



Ukrayna bhrannda Trkiynin vasiti rolu ziflyib

Rusiya hmi v he bir halda Trkiynin maraqlarn z maraqlarndan stn tuta bilmz! Trkiy Ukrayna .Silahl Qvvlrin yeni hrbi tchizat tdark etmkl Rusiyaya tzyiq etmk ists, bu prosedur ks ntic ver bilr

arannews.com : Türkiynin Rusiya-Ukrayna münaqisind Id etdiyi mühüm nailiyytlrdn biri d “Taxl Müqavils” olub ki, Ankara qlobal nüfuzunun artmas klind ninki siyasi fayda Id edib, hm d Ukrayna taxlnn xarici ölkler Qara dniz boazlar vasitsil tranzitindn çoxlu maliyy qazanclar Id edib. Digr trfdn, Rusiya bu sövdilmdn o qdr d faydalana bilmyib. Knd tsrrüfat mhsullar, o cümldn komyvi gübrllr heç vaxt Rusiyadan xaric göndrilmdi v Rusiya Knd Tsrrüfat Bank SWIFT beynlxalq ödni sistemin qoulmayb. Hmçinin Rusiyaya knd tsrrüfat texnikalarnn ehtiyat hisslerinin idxalna icaz verilmir. Bu o demk deyil ki, Türkiy Rusiya qarsnda Taxl Müqavilsi üzr öhdliklirini yerin yetirmekd tqsirkardr.

Qara dniz Taxl Müqavilsinin bir illik nticlirini dyrlndirn Vladimir Putin Rusiya qarsnda götürüln öhdliklrl ml edilmediyi dflrl qeyd edib. Bundan lav, o qeyd edib ki, Ukrayna taxlnn sas hisssi yoxsul Afrika v Asiya ölklerin deyil, zngin Avropaya ixrac edilib, rzaq thlüksizliyini tmin etmk üçün snayelmi ölklerin taxl ehtiyat anbarlarn doldurub.

Buna baxmayaraq, Rusiya hökumti 2023-cü ilin maynda taxl müqavilsinin müddtini daha iki ay, bu ilin iyulun 18-dk uzatmaa razlab. Moskva bu qrarla bir neç eyi xatrladb: Birincisi; mühüm beynlxalq humanitar problemi hll etmy çald üçün Türkiyy hörmtini ifad edib. Kincisi; prezident seçkilrinin ikinci turunda srt rqabt raitind rdoann etimadn artd. Üçüncüsü; “Taxl Müqavils”ni qoruyub saxlamaq imkan verdi. Bir rtl ki, Rusiyann maraqlar müqavilnin digr trflri (o cümldn Birlmi Milltlr Tkilat v Ukrayna) trfindn tmin edilsin.

Tbii ki, Vladimir Putin Asiya v Afrikadak ehtiyac olan ölkler ödnisiz rus taxln tklif etdi. Bu tklif d rdoan trfindn dstklndi v o, Türkiynin bu prosesd itirak etmy (xüsusn d öz fabriklindr rus taxln un halna üyütmk üçün) hazr olduunu elan etdi. Lakin tezlikli razlama dövrü sürtl iyulun 18-n çatd v Rusiya öz maraqlarn tmin ed bilmdi. Rusiya Xarici Ir Nazirliyi d nazirdn tutmu onun müavinlrin v rsmilrin qdr ictimaiyyt xbrdarlq etmk mcburiyyetind qald ki, bu yanama davam ets, Rusiya Qara dniz razlamasn yenilmyck.

Söz yox ki, Türkiy prezidenti bu razlamann davam etdirilmsi üçün lindn glni edir, bu addm Ankarann xarici siyastin v glir Id etmsin bir ildn artqdr ki, yax tsir göstrir. Xüsusil indi Ankara Qara dniz boazlarndan keçn gmilr qar thdidli artrb v Türkiy iqtisadiyyat hycan verici sürtl çökür. Eyni zamanda, rdoan bu msld çox davam ed bilmycini v Rusiyann da öz tlbirini ortaya qoymal olduunu çox gözli bilir.

Unutmaq olmaz ki, Türkiy Krm v Ukraynadan ayrlm digr bölglri Ukraynann razi bütövlüyünün bir hisssi hesab edir.

Bundan lav, Ukraynada münaqi balayandan Türkiy Kiyev müxrif formalarda, o cümldn hrbi texnika v silahlarn tdarükü, Pilotsuz Uçu Aparatlarn tlimi v onlara nzart, rabbit vasitli, yanacaq tmin edib. Msln, son bir ild (2022-ci ilin martndan) Ukrayna Türkiydn çoxlu Bayraktar TB2 PUA-lar alb. Eyni zamanda, Ankara v Kiyev bu hrbi mkdal ictimaildirmiyib. Hmçinin, Rusiyan hrbi rsmilrinin bildirdiyin gör, Moskvann Taxl Müqavilsindn çxndn elan etmsindn sonra, Türkiy Ukraynaya “Frtna T-155” özüyeriyn artilleriyalarn tdarük etmk qrarna glib. Bu top 40 kilometrlik mnzili il Türkiy ordusunda n yax v n uzun mnzilli top saylr. Bu özüyeriyn artilleriya yüksk at sürtin malikdir v 8-dn 25 kilometr qdr olan hdflr 15 saniy rzind üç df at açr.

Görünn odur ki, Türkiy münaqilrin tez bir zamanda sona çatmas v Rusiya-Ukrayna böhrannn siyasi hllin trfdar olduunu byan etmkl yana, Ukrayna silahl qüvvlrin verdiyi silah v texnikann hcmini artrmaqla, “müharib odunu daha da alovlandrr”. Msln, seçkilrin ikinci turu rfsind Türkiy il Ukrayna arasndak razlamaya sasn, Türkiyin Bayraktar TB2 PUA zavodu 2025-ci ild Ukraynada faliyyt balayacaq.

Mövlud Çavuolu ruslarn Ukraynaya silah sat il bal etirazna bel cavab verib: “Bu tip PUA-lar istehsal edn irkt özl sektora mxsusdur v hara, kim, n vaxt v n satacana özü qrar verir. “Hökumtin bununla heç bir laqsi yoxdur v bu, bir biznesdir”.

Bununla yana, “Baykar”n ba direktoru, Rcb Tayyib rdoann kiçik qznn ri Slcuq Bayraktarn qarda olan Haluk Bayraktar 2022-ci ilin avqustunda Kiyev sfri zaman, ukraynal jurnalistic “gr Moskva daha yax tklif verrs, Baykar Rusiyaya silah verckmi?” sualna cavab olaraq demidi: “Bizim biznesimizin mqsdi heç vaxt pul v maddi resurslar olmayb. Ukrayna il dostluumuz v mzdalmz bir neç ildir ki, davam edir. Ona gör d, biz n tklif etmlirindn asl olmayaraq, Moskvaya pilotsuz tyyarlrin satimasndan söhbt ged bilmz. Biz tamamil Ukraynann trfindiyik, çünki bizim çox drin balarmz var v Ukrayna daltsiz hücuma mruz qalr. Buna sasn, Kiyevl mzdalmza heç n zrr ver bilmz”.

Bununla bel, Türkiyin özl Baykar irktinin rhbri Ukrayna il “bdi dostluq” vdrlinin sonunda xatrladb ki, bununla bal son qrar ölk rhbrliyi verck. Haluk Bayraktar, deysn, Türkiyin o zamank Xarici lr naziri Mövlud Çavuolu da daxil olmaqla, Türkiy hakimiyytinin Kiyev rejimin silah tdarükünd itirak etmmsi il bal açqlamalarn tamamil übh altna alb.

Aydndr ki, silah ticarti çtin v siyasi yüklüdür, çünki hökumtlr silahlar kraln ova çxmas üçün deyil, hrbi v müdafi ehtiyaclar üçün alrlar. Rusiya Xarici lr Nazirliyi dflrl NATO ölklerinin Ukraynaya silah göndrmkl odla oynadna diqqt çkib. Türkiy d NATO-nun üzvüdür v Ukraynan Rusiyaya qar silahlandrmqaqda davam edir. Rusiya prezidentinin mtbuat katibi Dmitri Peskov da qeyd edib ki, xaricdn Ukraynaya silahlarn göndrilmsi Rusiya il Ukrayna arasnda danqlarn müsbt olmasna kömk etmyck v mnfi tsir göstrck.

Xülas, Rusiya “Taxıl Müqavılısı”ni sasn Türkiy prezidentin hörmtin gör uzadb. Amma bu ölk hmi v heç bir halda Türkiynin maraqlarn öz maraqlarndan üstün tuta bilmz. Rusiya rdoana siyasi hyatnn çtin anlarnda, xüsusn d 2016-c ilin iyulunda çevrili zaman v 2023-cü ilin maynda keçiriln prezident seçkilri zaman dstk vern dünyann azsayl ölklrindn biridir. Türkiy Ukrayna silahl qüvvlrin verdiyi yeni hrbi tchizatla Rusiyaya tzyiq etmk ists, bu prosedur ks ntic ver bilr.